

## **MƏKTƏBƏQƏDƏR TƏHSİL SAHƏSİ ÜZRƏ 2010-CU İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR HESABAT**

Hazırda respublika üzrə 107954 uşağı əhatə edən 1635 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 103157 uşağı əhatə edən 1571 məktəbəqədər müəssisə Təhsil Nazirliyi sistemindədir. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 4 xüsusi uşaq bağçası, ümumi təyinatlı 12 müəssisədə 20 xüsusi qruplar fəaliyyət göstərir. Bununla yanaşı, 5 sanator tipli məktəbəqədər təhsil müəssisəsi də mövcuddur. Hazırda ölkədə Təhsil Nazirliyi tərəfindən lisenziya almış 20 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 865 uşaq təlim-tərbiyə alır.

Təhsil Nazirliyinin sistemində olan məktəbəqədər təhsil müəssisələrindən 240 müəssisə özəlləşdirilməyə açıq elan edilmişdir. Onlardan 113-ü Bakı şəhərinin payına düşür. Son məlumatlara görə respublika üzrə 83, o cümlədən Bakı şəhərində 47 məktəbəqədər müəssisə artıq özəlləşdirilmişdir. Özəlləşdirilən müəssisələrdən 7-si profili üzrə fəaliyyət göstərir, onlardan 6-ı Bakı şəhərində, 1-i isə Sumqayıt şəhərində yerləşir.

Ölkə üzrə məktəbəqədər yaşlı uşaqların sayı 728400 nəfərdir. Məktəbəqədər təhsil müəssisələrinə uşaqların cəlbı 15,9% (şəhər-23,4%, kənd-8,7%) təşkil edir.

2010-cu ildə “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”nın icrası ilə bağlı bir sıra işlər görülmüşdür. Belə ki, məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının yaxşılaşdırılması məqsədi ilə 139 məktəbəqədər təhsil müəssisəsi müvafiq bərk avadanlıq, yumşaq inventar, təlim vəsaitləri, idman avadanlıqları və s. ilə təchiz olunmuşdur. Təhsil Nazirliyinin sifarişinə əsasən “Çaşıoğlu-Multimedia” şirkəti tərəfindən 14 adda 39900 ədəd masaüstü oyunlar, 300 ədəd yeni təlim vəsaiti hazırlanmış və məktəbəqədər təhsil müəssisələrinə çatdırılmışdır.

“Şərq-Qərb” ASC tərəfindən Təhsil Nazirliyinin sifarişinə əsasən 39 adda müxtəlif təlim vəsaitləri hazırlanmışdır.

İl ərzində 4 yeni məktəbəqədər təhsil müəssisəsi binası inşa edilmiş, 6 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir olunmuş, 32 müəssisədə cari təmir işləri aparılmışdır.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə “Məktəbə hazırlığın təşkili qaydaları”, “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı” hazırlanmış, Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmişdir. Bununla yanaşı, “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” hazırlanmış və təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim olunmuşdur.

“Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”nın həyata keçirilməsi üzrə tədbirlər planının 6.5 və 6.22-ci bəndlərinə uyğun olaraq, “Azərbaycan Respublikasında məktəbəqədər təhsil haqqında” Qanun layihəsinin hazırlanmasını və Məktəbəqədər təhsil üzrə monitoring və qiymətləndirmə sisteminin yaradılmasını təmin etmək məqsədi ilə Təhsil Nazirliyinin əməlləri ilə işçi qrupları yaradılmışdır.

Azərbaycan Respublikasının iqtisadi və inzibati rayonları üzrə 5 yaşlı uşaqların sayı dəqiqləşdirilmiş və onlardan məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alanlar haqqında məlumat bankı yaradılmışdır.

Respublikanın hər bir rayonu üzrə yaşayış məntəqələrinin sayı müəyyənləşdirilmiş, məktəbəqədər təhsil müəssisəsi olmayın yaşayış məntəqələrində yeni müəssisələrin inşası ilə bağlı İnvestisiya Proqramı hazırlanmışdır.

Dünya Bankının dəstəyi ilə həyata keçirilən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihədə Məktəbə hazırlığın inkişaf etdirilməsi komponenti çərçivəsində “Beşyaşlıların qısamüddətli təlim qruplarında məktəbə hazırlanması üçün proqram” və “Validəynlərin maarifləndirilməsi proqramı”nın həyata keçirilməsi ilə bağlı 6 pilot rayonda müvafiq treninqlər keçirilmişdir. Bu ilin sentyabr ayından “Beşyaşlıların qısamüddətli təlim qruplarında məktəbə hazırlanması üçün proqram”ın pilot müəssisələrdə sınaqdan keçirilməsinə başlanmışdır.

Həmin layihəyə əsasən, “Kurikulum islahatının davam etdirilməsi və kurikulumun tətbiqinə dəstək” alt-komponenti üzrə icra planına uyğun olaraq, məktəbəqədər təhsilin

kurikulumunun hazırlanmasını təmin etmək məqsədi ilə bu ilin aprel ayında işçi qrupu yaradılmışdır. Hazırda bu istiqamətdə iş aparılır.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli, 3043 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın 2011-2015-ci illər üzrə növbəti Tədbirlər Planının layihəsinə baxılmış və müvafiq təkliflər verilmişdir.

Ölkədə məktəbəqədər təhsilin mövcud vəziyyəti ilə bağlı məlumat hazırlanmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur. Məlumatda qeyd olunan problemlərin həlli, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi məqsədi ilə yeni inkişaf proqramının hazırlanmasına və dövlət səviyyəsində qəbul edilməsinə ehtiyac olduğu bildirilmişdir.

Təhsil Nazirliyi və “Şəffaflıq Azərbaycan” İctimai birliyi ilə birgə 29 noyabr 2010-cu il tarixdə “Caspian Plaza” otelində “Məktəbəqədər təhsilin mövcud vəziyyəti, problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, “Şəffaflıq Azərbaycan” İctimai Birliyi, müxtəlif QHT-lərin nümayəndələri və məktəbəqədər təhsil müəssisəsi rəhbərləri iştirak etmiş, hazırda ölkədə məktəbəqədər təhsilin mövcud vəziyyəti, bu sahədə olan problemlər müzakirə edilmiş, problemlərin həlli ilə bağlı bir sıra təkliflər irəli sürülmüşdür.

2010-cu ilin fevral və aprel aylarında keçirilən mərkəzləşdirilmiş sınaq imtahanlarında, iyun ayında isə orta və əsas təhsil üzrə mərkəzləşdirilmiş buraxılış imtahanlarında sektorun əməkdaşları imtahan rəhbəri kimi iştirak etmişdir.

Cari ildə müxtəlif məsələlərlə bağlı vətəndaşların 119 ərizə və şikayətlərinə, ayrı-ayrı təşkilatlardan sektora daxil olmuş 58 məktuba baxılmış, müvafiq cavablar verilmişdir.

Nazirliyin “Qaynar xətt” xidmətinə məktəbəqədər sahə ilə bağlı daxil olmuş şikayət və müraciətlər vaxtında araşdırılmış, müvafiq tədbirlər görülmüşdür.